



## imal-Cnub Dhlizi n Cnubi Qafqazn hmiyyti

Azrbaycan Respublikas v x&uuml;susn d Bak liman beynlxalq dhlizlrd, o c&uuml;mldn BRI-nin orta dhlizi, imal-cnub v Fars k&ouml;rfzi-Qara dniz dhlizlrid m&uuml;h&uuml;m rola malikdir v hr &uuml;&ccedil;&uuml; ran &uuml;&ccedil;&uuml;n x&uuml;susi hmiyyt ksb edir. Ona g&ouml;r d Bak &ouml;z&uuml;n&uuml; regionun logistik mrkzin &ccedil;evirmk niyytinddir.

Mhz hmin sbbdn bu yaxnlarda Bak Liman Tdris Mrkzi spaniyann tlim mrkzi olan Escola Europea - Intermodal Transport il anlama memorandumu imzaland ki, logistika mrkzinin yaradimasnda spaniya limanlarnn tcr&uuml;bsindn istifad ed bilsin. Bu makedaq 2021-ci ilin oktyabrnda Bak limanndan n&uuml;maynd heytinin Kataloniya limannn strategiyas il tan olmaq &uuml;&ccedil;&uuml;n Barselonaya sfri zaman ba tutan g&ouml;r&uuml;&uuml;n nticsi idi. Bak liman orta dhlizin mrkzi qovadr. &Ccedil;&uuml;nki Avropa qatarlarn gmilrl Qazaxstan limanlarna v ya ksin birldirir. Hm d imal-Cnub Beynlxalq Nqliyyat Dhlizind (INSTC) m&uuml;h&uuml;m n&ouml;qtdir; Hindistan, ran, Azrbaycan v Rusiyan gmi, dmir yolu v avtomobil yolu il birldirn 7200 kilometrlik y&uuml;k .marrutudur

### Nax&ccedil;vanda Bak dmiryol hrktlnmsi

Azrbaycan, Ermnistan v Rusiya arasında Dalq Qaraba m&uuml;haribsin son vern &uuml;&ccedil;trfli atks razlamasndan sonra Bak unudulmu Qafqaz dmir yolu brpa etmk v onu &ouml;lknin qrb b&ouml;lgsi, ranla srhdd yerln Nax&ccedil;vanla birldirn dmir yolu xttini yenidn a&ccedil;maq niyytinddir. Bu inkiaf tkc Azrbaycan v onun razi laqlri &uuml;&ccedil;&uuml;n deyil, hm d imal-Cnub dhlizind daha yax laqlr imkan axtaran ran v Rusiya &uuml;&ccedil;&uuml;n faydal olacaq. S&ouml;z&uuml;gedn dmir yolu 1941-ci ild, Azrbaycan Sovet ttifaqnn trkibind olarkn &ccedil;kilib v 1989-cu ild Sovet ttifaqnn dalmas v Ermnistanla Azrbaycan arasında siyasi grginliyin ilk lamtlrinin g&ouml;r&uuml;nmsi il dayandrlb. slind, bu dmir yolu marrutu Sovet ttifaq il Fars k&ouml;rfzindki ran limanlar arasında y&uuml;klin danmas &uuml;&ccedil;&uuml;n istifad olunurdu. Hmin sbbdn bu xtt indi az-&ccedil;ox eyni mq sd | g&uuml;d&uuml;r v Rusiyan Fars k&ouml;rfzi, htta Hindistanla birldirir. Tdbirlr nisbtn qnatbx vziyytd olan txminn 100 km dmir yolu yenidn .qurulmas daxildir

Ermnistanla Azrbaycan arasında grginliyin azalmasnda Rusiyan m&uuml;h&uuml;m rolu oldu. Rusiya hm d Azrbaycann dmir yolu inkiafnn v onun dama programnn tviqinin ilk dstk&ccedil;ilrindn biridir. Bu senari rana Qafqaz dmir yolu sistemin birbaa &ccedil;x imkan yaradr. Ona g&ouml;r d siyasi iqtisad&ccedil;lar hesab edirlr ki, Nax&ccedil;van dmir yolu regionun m&uuml;h&uuml;m g&uuml;clri arasında lobbi&ccedil;ilik faliyytinin mhsuludur. Amma bu dmir yolu xttindn Azrbaycan v Ermnistan da faydalanaçaq. Msln, Azrbaycann &ouml;z daxili b&ouml;lglri il Nax&ccedil;van b&ouml;lgsi arasında daha yax laq yaranacaq. ndiydk y&uuml;k qatarlar daha uzun marrutla gedib v

ranla srhdd hrkt edirlr. Bu uzun marrut Nax&ccedil;van v ran arasndak Culfa srhd-ke&ccedil;id mntqsini Ermnistan v Azrbaycann daxilin birldirn yeni xttl vz olunacaq. ki &ouml;knin Qafqazda hyati hmiyyt ksb edn ksim n&ouml;qtsin &ccedil;evrilmk &uuml;&ccedil;&uuml;n b&ouml;y&uuml;k potensial var ki, bu da imal-cnub dhlizind kommunikasiyan arrr v b&ouml;lgdk m&uuml;h&uuml;m .nqliyyat oyun&ccedil;ular &uuml;&ccedil;&uuml;n yeni imkanlar a&ccedil;r

## **BTQ dhlizin tsir**

Bak-Tbilisi-Qars dhlizi (BTQ) T&uuml;rkyni G&uuml;rc&uuml;stana birldirir, oradan da Azrbaycana &ccedil;atr. Bu, Avrasiya nqliyyat &uuml;&ccedil;&uuml;n m&uuml;h&uuml;m dmir yolu laqsi saylr. &Ccedil;&uuml;nki digr sx marrutlara la alternativdir v yeni pk Yolu boyunca yerln region &ouml;lklin hmiyytli drcd inkiaf etmk imkan verir. Bununla bel, Nax&ccedil;van dmir yolu xtti il regionda m&ouml;vcud vziyytin sasl dyiikliklr mruz qalmas ehtimal var. &Ccedil;&uuml;nki Azrbaycan v Ermnistan hr ikisinin bir-birinin razisin dmir yolu il &ccedil;x var v buna g&ouml;r d &uuml;&ccedil;&uuml;nc&uuml; &ouml;lkler vasitsil qsa yollara ehtiyac olmayacaq. BTQ dhlizinin &ccedil;ox g&uuml;man .ki, nqliyyat v dama qabiliyytini itirci proqnozladrla bilr

## **Sumqayt-Yarama dmir yolu**

Azrbaycan imal-Cnub Beynlxalq Nqliyyat Dhlizi &uuml;zrindki dmir yolu xttinin m&uuml;h&uuml;m hisssini yenidn qurur. sas diqqt Sumqayt-Yarama dmir yolu xttinin yenilnmsin y&ouml;nlib. Fevraln sonunda 23 km-lik hissnin a&ccedil;ndan sonra qalan 31,4 km-lik hisssi d tezlikl istifady verilck. Sumqayt-Yarama dmir yolu xtti ikizolaqlar v qalan 31,4 km-lik hisssinin tamamlanmas il birinci marrutun yenidn qurulmas baa &ccedil;atdraculaq, daha sonra ikinci marrutun yenidn qurulmasna balanacaq. Sumqayt-Yarama dmir yolu Azrbaycandan ke&ccedil;n, Hindistan v Rusiyan birldirn imal-Cnub Beynlxalq Nqliyyat Dhlizinin bir hisssidir. Bu dhliz S&uuml;vey kanalndan ke&ccedil;n gmi&ccedil;ilik marrutuna alternativ olaraq b&ouml;y&uuml;k potensiala malikdir v y&uuml;klri Hindistan v ran arasnda damaq olar, sonra quru yolu il .dana bilr

Bundan lav, dmir yolu xtti Sumqayt v Yaraman birldirmk &uuml;&ccedil;&uuml;n vacibdir. Hr ikisi Bakda Xzr dnizinin v Aberon yarmadasnn yaxnlnda yerlir. Qeyd edk ki, Bak, beynlxalq dmir yolu bksind Azrbaycann sas limandr. Sumqayt-Yarama dmir yolunun yenidn qurulmas layihsı Azrbaycan h&ouml;kumti, Asiya nkiaf Bank v Fransa nkiaf Agentliyinin birg layihsidir. imal-Cnub Beynlxalq Nqliyyat Dhlizinin tikintisi &ccedil;r&ccedil;ivsind yenidnurma ilrin 18 fevral 2020-ci ild balanlb. Layih, tikinti v i nzart T&uuml;rkiy, Qazaxstan v Almaniyadak birg m&uuml;ssislr trfindn ba tutub. Layihy hm&ccedil;inin 37 k&ouml;rp&uuml;n&uuml;n, 81 su kmrinin v 7 heyvan ke&ccedil;idinin tikintisi .daxildir

## **Qafqazda s&uuml;lh; dmir yolunun &ccedil;i&ccedil;klnmsinin a&ccedil;ar**

Bzi ekspertlr imal-Cnub dhlizinin tamamlanmasnn &ccedil;atmayan halqasnn randa v onun dmir yolu bksind olduunu bildirir. Lakin iki Qafqaz &ouml;lkleri arasnda grginlik daha ciddi problemlr yaradb. Bu dhlizin daha da inkiaf v istifadsi &uuml;&ccedil;&uuml;n ilkin rt tkc randa dmir yolu xtlrinin &ccedil;kilmsi deyil, n sas Rusiyan rana, daha &ccedil;ox Hindistana birldirmk &uuml;&ccedil;&uuml;n bu dhliz Qafqazdan &ndash;Ermnistan v Azrbaycan

&ouml;lklerinin yerdiyi yerdn ke&ccedil;mlidir. Ona g&ouml;r d m&ouml;vzu bir .az m&uuml;rkkblr  
ki &ouml;lk 2020-ci il noyabrn 10-da Rusiyann m&uuml;daxilsindn sonra atks razlamasna nail olub. Bununla bel, iki &ouml;lknin srhdlri hmi tlat&uuml;ml&uuml; olub v hr iki m&uuml;bahisli razini &ouml;z inkiaf plan v proqramlarna daxil edib. Ona g&ouml;r d iki &ouml;lk &ouml;z rqabtini hll .etmdikd, imal-Cnub dhlizinin glcyinin nec olacan he&ccedil; kim bilmir Azrbaycan Respublikas imal-Cnub Nqliyyat Dhlizin b&ouml;y&uuml;k investisiyalar yatrdu v bu id mqsd onun trkib hisssi kimi Bak limann beynlxalq logistika mrkzin &ccedil;evirmkdir. Amma Ermnistan Azrbaycan imal-Cnub Nqliyyat Dhlizini Azrbaycanla ran arasnda layih kimi tqdim edrk, ictimai ryi &ccedil;adrmaqda ittiham edib. Slind, Ermnistan Azrbaycann istinad etdiyi dmir yolu xttinin he&ccedil; bir &ouml;lky aid olmayan regionda m&uuml;bahisli olduunu v bu dhlizin inkiaf &uuml;&ccedil;&uuml;n ranla mdkalq m&uuml;qavilsi imzaladn vurulayb. Bundan lav, rann &ouml;z razisind dmir yollarn inkiaf etdirmk &uuml;&ccedil;&uuml;n xarici srmaylr ehtiyac var v g&ouml;r&uuml;n&uuml;r, Ermnistan bunda itirak etmy daha &ccedil;ox meyillidir. &Uuml;mumiyyl, imal-Cnub Dhlizinin &ccedil;i&ccedil;klnmsi &uuml;&ccedil;&uuml;n sas oyun&ccedil;ular arasnda regional konvergensiya lazmdr v bu da Cnubi Qafqazda s&uuml;lh&uuml;n brqrar olmasndan v hrtrfli razIn ld edilmsindn asldr. gr reallaarsa, b&uuml;t&uuml;n &ouml;lklr bundan .yararlanacaq

Tohid Vrstan, Cnubi Qafqaz iqtisadi msllri &uuml;zr ekspert